

Azərbaycanın sentyabrın 27-də ölkənin süverenliyini təmin etmək məqsədilə başlatdığı eks-hükum əməliyyatı üç ölkə arasında siyasi razılışmanın imzalanması ilə başa çatdı. Müşahidələr göstərir ki, indi mühərbiyin özündən heç də az əhəmiyyətli olmayan danışqlar prosesi başlayır. Bu danışqlarda hər bir tərəf maksimum şəkildə öz maraqlarını təmin etməyə çalışacaq.

Türkiyədə yaşayan azərbaycanlı siyasi ekspert, professor Toğrul İsmayıllı bu mövzuda danış.

- Toğrul bəy, sentyabrın 27-dən başlayan mühərbiyə noyabrın 10-da başa çatdı. Bölgədəki prosesləri və münaqişəni izleyən mütəxəssis kimi qiymətləndirməniz nədən ibarətdir?

- Əslində, indi baş verənlər 2011-ci ildə Kazan formatında qəbul edilen razılışmanın həyatına keçməsidir. Amma fərqli xəritənin Azərbaycanın xeyrinə dəyişməsindədir. Mən Şuşa və digər kəndlərin birbaşa Azərbaycana aid olması və rus sülhməramlılarının Xankəndi və bir neçə rayonda yerleşməsini nəzərdə tuturam. Açığını deyim ki, mən mühərbiyin tam başa çatlığı anlamına gəldiyini düşünmüürəm. Razılışmadan görünür ki, Ermənistən tərefi yalnız mühərbiyin bitdiyini qəbul edib. Tam barışq məsəlesi sonrakı mərhələyə saxlanılıb. İndi hərbi faza bitib və qarşıdurma diplomatik müstəviyə keçid edib. Baxaq görək, danışqlar hansı formatda gedəcək.

- Demək isteyirsiniz ki, gerçək sülh diplomatik danışqlar nəticəsində əldə edilməlidir?

- Sülh deməyək. Ortada sülhün tamamilə nə şəkildə çərçivələnəcəyi məsəlesi var. Burada çoxlu açıq suallar mövcuddur. Bu, uzun prosesdir. Əslində, kapitulyasiya ilə sülhün qəbul edilməsi fərqli anlayışlardır. Buna sadəcə, Azərbaycan, Türkiyə, Rusiya və Ermənistən razılışması kimi baxmaq olar, amma beynəlxalq müstəvidə də bunun qəbul edilməsi lazımlıdır. Bu prosedurlar davam edəcək. Amma ictimaiyyəti narahat edən məqamlar da var.

- Hansı məqamlardır?

- Məsələn, sülhməramlıların dərhal əraziyə gəlməsi gözlənilməz olub. Üçtərəfli anlaşmada tərəflərden birinin etirazı olarsa sülhməramlıların çıxarılması qeyd edilir. Tərəflər deyiləndən nə nəzərdə tutulur? Rus sülhməramlılarının olduğu Azərbaycan ərazisinin Ermənistənə nə aidiyəti var? Bu məqamın dəqiq ifadə edilməsi vacib idi.

İndi status məsəlesi Prezident İlham Əliyevin dediyi kimi, gündəmdə yoxdur. Amma faktiki olaraq, Xankəndi Laçın yoluyla birbaşa Ermənistənə bağlanmış vəziyyətə gətirilir. Burada statusa ehtiyac qalmır. Bu məsələ də açıq qalıb. Status yoxdur, amma nə olacaq? Bu dəhliz Ermənistənə verilmiş ərazidir, yoxsa Azərbaycana aiddir?

Ən əhəmiyyətli - ilkin razılışmada Azərbaycanın ərazi bütövlüyünün tanınmasıyla bağlı Ermənistən və ya Rusiya tərəfinin mövqeyi varmı? Mən bunu görmədim. Bu barədə heç bir ifadənin olmaması ilə yanaşı, Rusiya həmin əraziyə Dağlıq Qarabağ deyir. Suallar çoxdur. Mənim üçün daha vacibi bu sənəddə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən məqamın olmamasıdır.

“Şuşada Azərbaycan və Türkiyənin ortaq universiteti qurulsun. İndi bu əraziləri gücləndirmək, xüsusilə Şuşam alternativ mərkəz kimi möhkəmləndirmək vacibdir. Xocalı hava limanının ortaq şəkildə işlədilməsinə, buranın yalnız mülki məqsədlərlə istifadəsinə nail olunmalıdır. Hava limanının nəzarətsiz formada verilməsi mənə görə, təhlükəlidir. Eyni zamanda, Laçın dəhlizinin yalnız mülki məqsədlərlə istifadəsi bizim maraqlarımız baxımından çox önemlidir. Hər hansı bir silahlı qruplaşma və dəstələrin bu dəhlizdən istifadə etməsinə imkan verilməməlidir”

Bildiyiniz kimi, Xocalıda hava limanı var. Onun nəzarəti kimdə olacaq? Doğrudur, Prezident Əliyevin tələbindən sonra Naxçıvana dəhlizin açılmasını qarşı tərəf qəbul edib. Amma bu, sadəcə yoldur. Azərbaycan isə birbaşa Xankəndidən Ermənistənə eni 5 kilometr olan yol haqqı tanır. Hazırda Ermənistəndə daxili qarşıdurma var, Paşinyan mövqeyini itirir, taleyi təldən asılıdır.

texnologiyalara sahiblənməsində və digər məsələlərdə. Əslində bu, həm də qələbənin əsasını yaranan amillərdən sayılmalıdır. Bunlar ciddi məsələlərdir və yəqin ki, bu iş davam etdiriləcək.

Əlbəttə, razılışmadan sonra yaranan narahatlıqla bərabər bir rahatlıq da var. Bu məsələlərdən biri Türkiyənin Cənubi Qafqazda yerləşməsi, bir növ Azərbaycanın qarantör qismində bölgədə

birlikdə bölgədə məsuliyyəti öz üzərinə götürdü. Amma Rusiya, elə Türkiyə və Azərbaycan da məlum nizamlama proqreslərini birmənalı şəkildə rədd edə biləməz. Bunlar beynəlxalq sazişlərdir və dövlətlərin buna diqqət etməsi vacibdir. Həqiqətən də razılışdırılan sənəddə status məsəlesi olmasa da, beynəlxalq görüşlər çərçivəsində bu məqam onümüzə çıxarılaçır. Təbii ki,

Ermənistəndə hakimiyətə gelən yeni qüvvələr ortaya belə iddialar qoysunlar.

Bilisinizmi, biz bəzən baş verənlər maksimalist yanaşırıq. Təbii ki, bu prosesləri tənqid edənlər çoxdur. Mən də vətəndaş olaraq Azərbaycan ərazisinə başqa ölkənin hərbi qüvvəsinin daxil olmasını istəməzdim. Xüsusilə, Rusiya kimi ölkənin qüvvələrini. Çünkü Cənubi Osetiya və Abxaziya nümunəsini gördükdən sonra bu, arzuedilən deyil. Amma reallıqlar var.

Birinci, Rusyanın gücünü nəzərə almamaq olmaz. Rusiya bölgədə əsas güc olaraq qalır. 1994-cü ilin 12 mayında əldə olunan ateşkəs razılışması ilə müqayisədə 10 noyabr razılışması böyük irəliləyişdir. Azərbaycan yeddi rayonu aldı və Dağlıq Qarabağ ərazisi sayılan Şuşa daxil olmaqla, bir neçə kəndi və yük-

“Türk əsgəri Azərbaycanda olmalıdır”

Toğrul İsmayıllı: “Mühəribə səhifəsini qapatdıq, indi diplomatlar masada işi bitirməlidir”



Onun getdiyi təqdirdə qarşı tərəf bu anlaşmayı qəbul etməsə, nə olacaq? Paşinyan sənədə imza atıb, amma çıxışlarında “Artsax” kələməsi işlədir, mühərbiyə haqqında nələrə deyir. Bu məqamlar bir mütəxəssis olaraq mənə narahat edən hallardır. Lakin nə olursa-olsun, bu, qələbədir. Geopolitik reallığı göz önünde canlandıraq, bu, ciddi qələbədir və uzun perspektivdə Azərbaycan qazanıb.

- **Sizcə, Türkiyənin bu prosesdə iştirakı hansı formadadır? Razılışmadan sonra feal rus-türk diplomatik temaslarının şahidi olurug...**

- Türkiye ilk gündən bu məsələdə Azərbaycanın yanında oldu. Rəsmi açıqlamada elan olundu ki, Azərbaycanın istədiyi formada hərəkət ediləcək. Bu, diplomatik baxımdan önemli açıqlama və Azərbaycan üçün ciddi dəstək idi.

İkincisi, Türkiyə Azərbaycan Ordusunun modern səviyyəyə gelməsi üçün əmək sərf edən ölkədir. İster zabitlərin yetişdirilməsində, ister ordunun müasir

olmasıdır. Rus sülhməramlılarının bölgəyə daxil olması bizi nə qədər narahat edirsə, Türkiyənin bölgəyə gəlmesi və Azərbaycanda yer alması bizi o qədər rahatlıq verir. Rus sülhməramlıları sayı və silah təchizatı ilə birlikdə Xankəndidə hərbi baza yəhəndələrdir. İndi buna qarşılıqlı olaraq düşünürəm ki, Türkiyənin Azərbaycanda sülh gücü yerləşdirilə bilər. Amma bu, daha çox Azərbaycandan asılı məsələdir. Bir var Türkiyə ilə Rusiya arasında silahsızlaşma və sülhün təminatı üçün yaradılacaq mərkəzdə birgə fəaliyyət, bir də var Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün mövcud ballansın yaradılması. Bu mənədə düşünürəm ki, Türkiyənin Azərbaycanda rus sülhməramlı kontingenti qədər olmasa da, bəlli sayda əsgərinin olması balans yaranan amil ola bilər.

- **Sizcə, bundan sonra ATƏT-in Minsk Qrupunun taleyi necə olacaq?**

- Faktiki olaraq, Minsk Qrupu bitti. Rusiya bu həməsi ilə, sözsüz ki, Türkiyə və Azərbaycanla

şəkliklərə tam nəzarəti bərpə etdi. İndi əsas məsələ bunu qorub saxlamaqdır. Mənə görə, çox vacib bir məsələ həll edildi. Düzdür, rus sülhməramlılarının gelməsi neqativ haldır, amma 45 gün əvvəl ağlımızza gəlməyen şeylər bu gün baş verib. Əlbəttə, biz daha çoxunu əldə etsem də, bu, Azərbaycanı məmənun etməyib. Bu nöqtədə məmənun qalan Rusiyadır. Rusiya elə taktika qurdu ki, nəticədə Azərbaycanı özündən incik salmadı - Şuşa və digər ərazilərin hesabına. Ermənistəni isə faktiki iflasdan qurtardı və özüne birmənalı şəkildə bağladı. Eyni zamanda, özü də geriye addim atdı. Başqa sözə, Türkiyənin Cənubi Qafqaza daxil olmasına və Azərbaycanla ortaq hərəkət etməsini qəbul etmək məcburiyyətində qaldı. Mənə görə, bu məsələyə baxdıqda bütün

“Ermənistənin bu sazişdən imtinası Rusiya sülhməramlılarının bölgədə çıxması deməkdir”

burada Azərbaycan diplomatiyasının üzərinə ciddi iş düşür. Mühəribə səhifəsini qapatmış,indi diplomatlar masada işi bitirməlidir.

- **Ermənistəndə Nikol Paşinyan hakimiyətdən devrilsə, onun yerinə gələn qüvvələr Azərbaycanla imzalanan sazişdən imtinə edə bilərlərmi?**

- Yeni qüvvələr gəlsə belə, bu sazişdə irəli gələn tələbləri yeri-nə yetirmək məcburiyyətində qala-caqlar. Bunu etməsələr, Azərbaycan lazımlı olan addımları atacaq.

İkincisi, Vladimir Putin bu məsələyə həssas yanaşır və Ermənistən tərəfindən atılacaq belə addımları qətiyyən qəbul etməz. Həm də nəzərə alın ki, Ermənistən tərefinin bu sazişdən imtinası faktiki olaraq Rusiya sülhməramlılarının bölgədə çıxməsi deməkdir. Düşünürəm ki,

yönlər üzrə müsbət nəticələr var.

Məsələyə vətəndaş və mütəxəssis yanaşması sözsüz ki, fərqlidir. Bundan sonrakı mərhələ tamamilə Azərbaycandan asılıdır. Məsələn, mən tesadüfen demirəm ki, Şuşada Azərbaycan və Türkiyənin ortaq universiteti qurulsun. İndi bu əraziləri gücləndirmək, xüsusilə Şuşanı alternativ mərkəməndirmək vacibdir. Xocalı hava limanının ortaqlıq şəkildə işlədilməsinə, buranın yalnız mülki məqsədlərlə istifadəsinə nail olunmalıdır. Hava limanının nəzarətsiz formada verilməsi mənə görə, təhlükəlidir. Eyni zamanda, Laçın dəhlizinin yalnız mülki məqsədlərlə istifadəsi bizim maraqlarımız baxımından çox önemlidir. Hər hansı bir silahlı qruplaşma və dəstələrin bu dəhlizdən istifadə etməsinə imkan verilməməlidir.